



Lalə HƏSƏNOVA

Rusdilli adəbiyyatın nümayəndələri deidkdi, əsəron azərbaycanlı olan və eyni zaman Azərbaycanda yaşayış (vo ya bir zamanlar yaşamış) başqa millətin nümayəndəsi olub rus diñtədə orsolor yazan mülliəflərin yaradılıcılıq nezərdə tutulur. Zaman keçdikdən vətəndən uzaqda yaşasalar da formalıqları, şəxsiyyəti olaraq yetkinləşdikləri icmata - tarixi mühit, maddi-monəvi, psixoloji döyər mülliəflərlərin hadisə yaradılıcılıq təsis edir. Mühacirət adəbiyyatında olduğu kimi, yamaçlıqları yeri tərk edib yeni ölkələrdə maskunlaşan insanlarda, tarixin bağlı oldularını konkretse məraha da artır.

Rus müslümler (va başqa millatların nümayändörləri) ve ruslular (azərbaycanlı müslümlər) yaradılıqlı forqlardır. Bir buruzincığın əlli mililəri tariixlərində (mifologiyasında, adabiyatında, tarixinə və s.) bağlılığı qeyd olunur. Zənnimizcə, Azərbaycanda yaşayış yaranan müslümlərdə bu xüsusiyyət forqlı şöki özünü birzə verir: Azərbaycanlı yaşlıcların yaradıcılığında rus klassiklərinin təsiri güclüdür, rus və ya digər millətə xas müslümlər issa yaradıcılıqlarında doğma milli kontekst ilə yanaş alıxımızı mili mənviyə dayırlar do yer vermİŞLƏR.

Rusdilli sənətkarların əksriyyəti daha yaşılı neslin nümayəndələri olduğundan onların əsərlərində ömür illər nostalgiya ilə xatırlanır, ömrü boyu məhəbbətinin axtaran romantik, idealist personajlar üstünlük töşkil edir.

Öten ilin poeziyasına nozor salısqda Elizaveta Qasimova, Maral Şoifyev, Natalya Voronina, Tamara Vereskuanova, Söide Sübá, Marina Mürsulova, Alina Talibova ve b. şairlerin şerləri çap olundunun görə birlər. Tokif Ağayev öz onanı şer forması sadidir. Yığın şarlarda falsafi məzmun, böyük metəblərdən bohs edo bilmək - müllüfin yaradıcılıq kredosudur. "Ulduzları görməq adımları" poetik silsiləsindən, paſoſdan, mürükəvədən, epiyel epitelist sistemindən intiına edən sair hor doſo yeni ifadə tərzi seçərək forqlı duyulgularndan, düşüncələrdən bohs edir:

*Səhvlərlə dolu sözün,
Son sözünü deməsinə imkan verin
...
Gecə ulduzları yüksəq,
Göyün xobbisidir
...
Gətirən tərəfə mənzəl mülliqində*

Daimi müəlliflərə yanaşı "Literaturny Azerbaydjan" jurnalının ilk noşr bölməsində gənc qolun sahiblərinin tərtibçiliğində ya verilir. Hüseyn Sofurovun "Mizantrop" şeir məraqlı nümunə olaraq yadda qalır. İlk qolun təcrübəsində forqlı duymuş, yer almış, dörd misrada insan ömrünün kılınca formada, tam səkiolda ifadə etməsi gənc şairin uğurudur:

*Çilpaq ayağıma ayyaqıbi geyinəcəyəm,
Ləpirlənməmiş (xam) ciğir*

*mənə yol göstəracək.
Palçıq içində gəzisib
sonradan buduldra yüksələcəyəm...
Göyü çirkəldirdikdən sonra
yenidən öz mağarama qayıdacağam.
(Şəri tərüma məqalə müəllifinindir).*

Rus dilli müölliflər usaq ödəbiyyatına da öz töhfələrini vermişlər. II arzında Tatyana Karitonova - Aranovicin "Cvetik - semiçevitik" silsiləsindən "Yaşlı", "Liloviy", "Narinçi", "Göy", "Sabahın xeyir", "Axsamarin xeyir", Tofik Ağayevin "Myau", "Tarakan" və həsrildi. Bütün bunlar olağandır.

2019-ıın nozır nozır salındıqda klasik üslubda yazılmış əsərlərin üstünlük töküldüyünü görür. Hekayələr doğrudan burada yumoristik (Leyli Bayım), antitopik (Erik Qauzev "Robotları işti"), fantastik (Temir Məmmədzadə "Köknüllü"), kino üçün hekayə (Efim Abramov "Noktyuron"), pütçələr (Aydan), novellalar və b. əsərlər qələmə alınmışdır.

güçlü insan olması, oymakarlığı tokrat-tokrak vurgulansıda, onu obraz olaraq ifade edir bi-locuk hər hansı bir dəstəyi yox, yer almışdır gəndən personaj yaddaş qalmır. Tez-tez dayı-şan hadisaların, makanətlərin, effekti şəhər-nətin təsviri doğrun psikoloji obrazın canlandırılmasına ongül olur. Əsərdə ahiyat duzo-nının pulsuzluğunu ilə yasanın, insan hoyalının dözmülüşündən sərflər düzgün müyyən edil-sədə, sohbatımızı mühər edən, bize rəhahlı vermeyən cox zaman global problemlər yox-unsıyatiq, diqqat istəyti kimi adı insani keyfi-yotluğun yoxluğu, teklonon, monovni və fi-ziki yaşınlığı yaşamasına çalışan qadın obrazı bədən səkili soyxırınlıqdan mömənidir.

Mülliflər müasir mövzulara çox hossat dirlər, biz bunu illərdə müşahid etmişik. Üssəf kib, cui kox asorlaşdır problemlərin budişinə yər alırm, müasir insanın yaşadığını psixoloj təbolişlərinin dolğun təsviri vermirlər. Bu məqamların üstündən ötən yaşlıclar, son dəqiqətindən da çox hadisələrin tövsiyəyinən, sadaladıǵımış keçdikeyfliyinən, koskin siyət xətti ilə kompensasiya etməyə çalışırlar. Leyla Mirzeyevanın "Dekompresiya ya effekti" pəvesti, Rəsəd Nاجيhev'in "Odan-

duya" (Evripidin faciosunda ehtirasın qılıbəsi ilə insanın şəxsiyyət olaraq mövh olması), mifik personajlar, şeytana mürəkkab qabı atan Martin Lyuter, kimi bir çox tarixi və ədəbi personajların xatırlarından, zaman sorhədlerinin itmisi ilə Beckett, Çexov, Şekspir birge topalarına hadisələr seyr edirlər.

Sohnoloşdirilirken osorin personajı olan Ivanov Hamletin ruh varlığını olaraq qiymətləndirir. Özünü sona, ehtiraslarına qurban verən, sonda həm yaradıcılıqla, həm də soxsi həyatda möglüb olan, yalnız deyərlərlə yaşayışın insan olaraq canlınlardan rejissorun tələyi ilə Ivanovun həyatında oxşar möqamalar cəxdir. Dramaturq bir çox xatırlatmalarda vasi-tisilo xarakterin bütövlosmosunu çalışa da, sanki qarşısına qoymuş maqsədə nail olabilim.

İnteriks osasın yazıcısını yeni ideyalara yönlendirme, nözardan keşiridiyimi osorda olsak effekt alırmı, maraqlı simvolları, bodiu manbalarına müraciat uğrulu olsa da, mövzunun ninen cizgileri zenginleşmeleri yet alırmı. "Man el bir kostolyo mübtəsləyim ki, o müalicə olunur!" deyan personaj yalnız məlum sıradır yer alır, sanki mülliət özünü genis mütləq dairəsindən qurtula bilmiş.

Rusdili adıbyızyatının nümanyandoldurından biri olan Leyla Beyim'in bu iki yeni eseri çap olmuşdur. "At gedisi" pyesində tarix bir material- Xurşudbanan Natavanın Düləm ilə görüşü, Xan qızılıyla bağlı biografiq maqamın (ailesinin dağılma sebəbləri) yeni interpretasiyası təsvir olunmuşdur. Tarix materialın müasir dövrlərə əqlənləndirilməsi (Orxan Camalın ölümü) məraqə doğurşa da, dialoqlarda informasiyanın bediligi təsdiyi, personajların replikalarında fərdi nüxüsusyollarının xəzelənilməsi pyesin bodi kevfiyyətöllərinə xəzel etdirir.

Müllüsün (Efim Abramovna birge) "Böyük köpek bürç" melodramının personajları kütleden bir ola bilmeysen, manevi sarsıntı yasayan, toklaman insanlardır. Öseri mifolojik kontekste başlığın geleneklerini adları, Teo (Allahın lütfü, hadiyyesi), Miya (Mariya), Aris (mührabiye Allahı), (Böyük köpek bürç), ilk başıxaında sadan gorusun süjet outtının dolgulamasına, mozyunun daha mürekkeb mezmun kab esmeño sabob olmuşdur.

Bir çok ölkələrdə mili və rüsdilər adıbiyyatı asasın paralel şəkildə, "köşəşmodan" inkişaf edir, çünki dil bəriyər çox zaman mülönlük bir-birinin yaradılmasına izləməsində maneə rolunu oynayır. Lakin ölkəmizdə bu hal yaşaması, çünki mütemadi olaraq azərbaycan dilini rüslər dölinə və eksinə törçümlər həyatə keçirilir.

Azərbaycanın osas rəsulatlı organı olan "Literaturum Azerbaycan" jurnalının şəhifələrindən müasir və klassik ədəbi ırısımız tərcümə edilər dərhal. Nəzərdən keçirdiyimiz il erzində Mustafa Çəmənlinin "Üç il eəsillikdə" (tərcüməsi Elşad Əzizova), Varis Yolçuyevin "Metamorfoz" (tərcüməci Nicat Məmmədov), Orxan Fikrötürovun "Yad" (tərcüməçi Cavid Abbasov) və b. jurnalın şəhifələrinəndən yüksək qiymətləndirilən əsərlərdir.

Olku hüdudlarından kenarında yaranan russilər dölibləti Afaq Sıxlı, Murad İbrahimboğlu, Samid Ağayev, Eldar Əhdərov və başqa onlarla yazıçı və şairlerimiz tərafından toşkın olunur. Azərbaycan Yazıçılar Birliyinin Moskva şubəsi Abuzov Bağırovın rəhbərliyi ilə fəaliyyətini davam etdirməkdədir. Abuzor Bağırovun tərcüməlili ilə son illerde "Pozyit" azərbaycanlı moskvichin. "İntoploy" kitabı noşr edilmişdir. Leyla Əliyeva minnən poesiyəsi dünənəyir bir çox dillərinə tərcümə olunaraq, gəmə oxucu auditoriyası tərafından tanınmışdır ve sevilməkdədir.

Beloliklə, təhlillər Azərbaycanın rusdilli
ədəbiyyatının respublika daxilində olduğu
kim, ölkəmizin hüdudlarından konarda da
ənkişaf etməkdə olduğunu söyləməyə osas
verir.

Azərbaycanın rusdilli ədəbiyyatı-2019

Mührabîf, faciolarımız yeno do esas müracit olunan mörzövular sırasında qalmaqlaşdır. Marina Mürsölovanın "Men san gözöläyecüm" esöründə hadisələr müharibənin müxtəlif ailələrə "oks-sodası" olaraq canlanımdır. Lakin müxtəlif ailələrdə yaşanan faciolar yalnız mührabîf ilə bağlı deyl. Böylərinin bödixəltiyinə sobəsi müharibədir. Normininin ailsində yaşanan faciə mönovi sobəsizləndən vasanır.

Çağdaş bodiu odabiyatında esseizim vüsst almadı. Öğason müsâbir problemler - xuşun Quran Karabığ hadisolarının oksu olduğunu orsorlular mülliâfîr öz yaşamasını, münasibî ifinâ etmekson okumalarını (Marina Mürsölovanın adıçıkılan hekayesi).

Leman Bağırovnanın "Addim sosiler" hekayesinin mîzvûsuna yenis olmasa da, personaların daqiqi strîxâllarla İslâmîn portresi, öz hayatını yaşıyan aile üzvlörünün obrazları adıxlâxi münasibetlerin yanılışdırılmasına xidmet edir. Hekayedan doğma insanlar arasında bağılılmış yoxluğu, hayatın monasîn itirmisim, inersiya ile yaşamın ağırlığı ifade olunur.

Son illor yaranan personaj tipajlarına nözer *salsaq* asasın casqın, hədəf özünü tapmılşon, sosial problemlərin ağırlığı altında azilən insanlar üstünlük toşkil edir. Oktay Mirqasının son iller davamlı olaraq povestlər çap olunur. "Həmahenglik qanunu" esəri öncə müharibə gercəkliliklərinin təsviri ilə

momis børclar" hekayesi tössü ki, bu sırada kiősörler arasında xatırlar.

Silsili poveşterleri ilgündümde olan dahaların bir yazarı Tahir Olıdır. Oton il müslümlüne "Mirzâ Xalîl ovlûm" povesti çap olumusdur. Dedekek avnırı qâlamâa olmuş alimdir. Oda, silsilən avnırı qâlamâonlarında olduğunu kimi, osas personaj Mirzâ Xalîlin hoyalıdanban bir epizod canlandırmışdır.

Klassik asorlarda ononvi binar yanasmaq "aq-qara", "pis-yaxı" qarşılırmuş yet alırsa, yarıçılardında realistin digor caroyalarla sintezino ustuluk veren müslümlilərin asorlunda sosial deyil ekstensiyalı təsirin canlanmasıdır. Məsələn, Natiq Rosulzadının "Qapi arxasında dayanın" asorında sevinc qarşısında qalan insan -əbdi yaşam üçün monaviyyat qanunlarla zidd olaraq başqa birini öldürməlin-əzəmətli şəhərənəkliyi.

Ilən olsan işsiz olunur.
İlin adəbi manzorasına nozər saldıqda
əsasın hekayə xoşovostlarını təskil
etdiyi görür. İl in himili asır olaraq Tofiq
Məliklinin "Suyu axtaran adam" avtobiografik
şəhəri qeyd etmək olar.

Müsəsibatlılıqda mot ya yalnız müəllifis
deyil, həm də oxucuya məxsusdur. Əsər an-
caq müsilif yaratır, mətələ dialoga girin
oxucu özünün mütləcə soviyyəsi, intellekti
imkar verdiyi qədər mötədallaraq onun
məzmununu varlığı bəlli. Mətədə xatirən
əsərlər, simvollar, obrazlar, motivlər oxucu
niyyəyən istiqamətə yönləndirir. Məlum
dur ki, bir çox müsəsib motlər bedii ni-
mənşələrində, mövzuların oyu osasında qurulur.
Əsər sənki sxemdir. Onun dolğulşanlaş-
ması, məzmunun açılması üçün oxucu mütləcə
verdiyi ipclarını alıñan bilimlərdirdi.

İlgar Safatın "Çexovun silah" yarışında osas istəmən mənbəyi A.Çexov yaradılığındır. Rejissor Çexovun "Ivanov" osorını solnoladıqdan sonra bütün hadisələr homin tamaşaçıyanlaqca güñ, evin məkanında və müyyən zaman carıçılınca bas verir. Horotkin, hadisələrin minimumda endirimləşmiş ilə mülliif psixologiu toşku kəllənlərin. Möhdud personajın, məkanın və zamanının yer allığındı asordu A.S.Puskinin "Dəq qozan", "Valkiriyası", "M-